

Ped.ü.fəl.d. Bilal HƏSƏNLİ
ADPU-nun dosenti, əməkdar müəllim

XI SINİFDƏ ƏDƏBİYYAT DƏRSLƏRİNĐƏ HÜSEYN CAVİDİN HƏYAT VƏ YARADICILIĞININ ÖYRƏNİLMƏSİ

Hüseyin Cavid türk dünyasının zəngin yaradıcılıq yolu keçmiş qüdrətli sənətkarı, Azərbaycan ədəbiyyatında ilk mənzum pyeslərin müəllifi, böyük dramaturq, şairdir. H.Cavidin yaradıcılığında türkçülük, humanizm ideyaları, milli və ümumbaşəri mənəvi dəyərlər, həyatı konfliktlər, parlaq insan obrazları mühüm yer tutur.

Müasir mərhələdə qüdrətli sənətkarın bədii irlisinin ümumtəhsil məktəblərində tədrisinə yeni metodik yanaşmaya ehtiyac duyulmaqdadır. Ədəbiyyat təlimində müəllimin vəzifəsi qüdrətli sənətkarımızın işıqlı obrazı, həmişəyəşar yaradıcılığı öünüə bolşevik rejimi tərəfindən çəkilmiş bu dumanı daşıtmadan, sənətkarın şəxsiyyəti, zəngin bədii irlsi barədə biliklərə dərindən yiylənənməsinə nail olmaqdan ibarətdir.

İlk növbədə ədibin əsərlərinin dilinə münasibət dəyişməlidir. Sovet dönenində sənətkarın əsərlərinə “çətin” damğası vurulub, dərsliklərə salınmış bədii mətnlərin dili müasir dilimizə uyğunlaşdırılmışdır. Halbuki Turan Cavidin yazdığı kimi, şairin bütün əsərlərinin əlyazmasında vəsiyyət xarakterli belə bir xatırlatması var: İmlasına toxunmamalı! Cavidin əsərlərinin dilinə kobud müdaxilə aradan qaldırılmalıdır.

Ümumtəhsil məktəblərinin XI sinifdə ədəbiyyat dərslərində Hüseyin Cavidin həyat və yaradıcılığının öyrənilməsinə 1 saat, “İblis” faciəsinin monoqrsifik şəkildə öyrənilməsinə 4 saat ayrılmışdır. Təcrübə gösrərir ki, böyük sənətkarın həyat yolunun, şəxsiyyətinin, yaradıcılığının öyrənilməsinə şagirdər ciddi maraq göstərir, sənətkarın bədii irlsi haqqında dərin biliklərə yiylənənməyə çalışırlar.

H.Cavidin həyat yoluna, yaradıcılığına dair ilk dərsin motivasiya mərhələsində şagirdlərin mövzu ilə bağlı mövcud bilikləri aşkarla çıxarılır. Bunun üçün, ilk növbədə, dərslikdəki tapşırığın (H.Cavidin hayatı, yaradıcılığı və yaşadığı dövrlə bağlı nə bilirsiniz? Ədəbiyyat, tarix, coğrafiya dərslərində qazandığınız bilikləri xatırlayın, yiğcam müzakirə aparın) yerinə yetirilməsinə vaxt ayrılır. BİBÖ üzrə cədvəl çəkilir. Müsahibə əsasında “Bilirik” və “Bilmək istəyirik” sütunlarında müvafiq qeydlər aparılır.

Motivasiyanın digər variansi “Cavid ömrü” filmində bir epizoda baxış keçirilməsidir. Müzakirə zamanı şagirdlər H.Cavidin V sinifdə oxuduqları “Qız məktəbində” şeiri, IX sinifdə öyrəndikləri “Ana” əsəri ilə bağlı mülahizələr söyləyir, fikir mübadiləsində fəallıq göstərirlər. Əvvəlki biliklərin təkrarı əsasında yeni mövzu üzrə araşdırılacaq problem müəyyənləşdirilir: Hüseyin Cavidin həyatı, yaradıcılığı üçün daha önəmli olanlar hansılardır?

Dərsdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı əsasında H.Cavidin məktəb və rayon kitabxanalarına paylanmış 5 cildlik əsərləri nümayiş etdirilir. Şagirdlərə həmin kitablardan əlavə mənbə kimi necə istifadə edəcəkləri ilə bağlı tövsiyələr verilir.

Dərslikdəki sualların (1.Yazıçıının həyat və yaradıcılığında İstanbul, Tiflis və Naxçıvan ədəbi mühitlərinin hansı rol olsunuşdur? 2. Hüseyin Cavidin sovet dövründəki fəaliyyəti hansı cəhətləri ilə səciyyələnir? 3. Sənətkarın poeziyasını səciyyələndirən başlıca xüsusiyyətlər hansılardır? 4. Sənətkarın dramatik əsərlərinin mövzu, problem, konflikt özəlliyi hansılardır?) və onların aydınlaşdırılmasına istiqamət verən cavabların oxusu ilə araşdırılmaya başlanılır. Mətnin oxusunu fərqli formalarda (fərdi, cütlük şəklində) həyata keçirmək mümkündür. Kiçik qruplar yaratmaq, hər qrupa bir sual həvalə etmək vaxta qənaət baxımından məqsədə uyğundur. Kiçik qruplara təqdimat zamanı tədqiqatçıların sənətkarın şəxsiyyəti, yaradıcılığı üzrə dərslikdə verilmiş fikirlərinə də münasibət biliirmək, fikirlərini əsaslandırmaq tapşırılır.

Araşdırma ayrılan vaxt başa çatdıqdan sonra məlumat mübadiləsi və müzakirə aparılır. Bu mərhələdə müəllimin üzərinə ciddi vəzifə düşür; o, hər sualla bağlı mənbələrdən hansı məlumatların əldə edilməsinin əhəmiyyətli olması barədə şagirdlərdə aydın təsəvvür yaratmağa çalışır. Məsələn, birinci sualla (Yazıcının həyat və yaradıcılığında İstanbul, Tiflis və Naxçıvan ədəbi mühitlərinin hansı rolü olmuşdur?) bağlı mənbələrdən istifadə edən şagirdlər H.Cavidin bir şəxsiyyət, sənətkar kimi formalasmasında üç fərqli mühitin əhəmiyyətini qeyd edirlər. Aydınlaşdırılır ki, müxtəlif ədəbi mühitlər ədibdə mürəkkəb həyat hadisələrinə özünəməxsus baxışın formalasmasına, onun çoxçəhəltli yaradıcılığına, süni tələblərlə yox, öz qəlbinin səsinə qulaq asan filosof sənətkar kimi yetişməsinə öz töhfəsini vermişdir.

İkinci sual (Hüseyin Cavidin sovet dövründəki fəaliyyəti hansı cəhətləri ilə səciyyələnir?) üzrə araştırma şagirdlərdə bu qənaəti yaratmalıdır ki, sovet dövründə öz yaradıcılıq amalına, qəlbinin səsinə sadıq qaldığına görə, şairə qarşı burjua yazıçısı, əsərlərində idealist qəhrəmanlar yaranan sənətkar kimi qondarma ittihamları irəli sürülmüş, o, xalq düşməni kimi repressiyaya məruz qalmışdır. Bütün təzyiq və təqiblərə baxmayaraq, həmin dövrdə ədib ədəbiyyatımızı yeni əsərlərlə zenginləşdirmiştir.

Üçüncü sual (Sənətkarın poeziyasını səciyyələndirən başlıca xüsusiyyətləri hansılardır?) üzrə araştırma zamanı H.Cavidin yaradıcılığının ilk mərhələsindən başlayaraq yazdığı şeirlərin ideya-mövzu istiqamətləri, həmin əsərlərdə ictimai motivlərin mühüm yer tutması ilə bağlı mülahizələr faktlara, nümunələrlə əsaslandırılmışdır.

Dördüncü sualla (Sənətkarın dramatik əsərlərinin mövzu, problem, konflikt özəlliyi hansılardır?) bağlı cavab hazırlanarken şagirdlərin diqqəti daha əhəmiyyətli, ən zəruri fakt və nümunələrə yönəldilməlidir. Cavidin dramaturgiyası üçün kəskin həyati konfliktlərin, dövrün çağışışlarından doğan, bu gün də öz aktuallığını saxlayan mövzuların, maraqlı insan surətlərinin səciyyəvi olduğu aydınlaşdırılmalıdır.

Müzakirə zamanı şagirdlər qeyd edirlər ki, H.Cavidin yaradıcılığı xəlqi, bəşəri və milli səciyyə daşıyır, əhatə etdiyi mövzular, problemlər baxımından geniş və rəngarəngdir. O, öz əsərlərində xalqın maarisflənməsi, müasirləşməsi yolunda maneəyə çevrilən mürtəcə qüvvələrə qarşı çıxır, bərabərliyi, sülhü, qadın azadlığını, millətlərin qardaşlığını tərənnüm edirdi. Ədib yaradıcılığında öz əsrinin qabaqcıl ideyalarını əks etdirir, ilk növbədə bəşərin fəlakətinə ədalətsiz ictimai quruluşun səbəb olması fikrini irəli sürürdü.

Humanist, işıqlı duyğular, nəcib amalla yaşayış-yaradan H.Cavid "Mənim tanım gözəllikdir, sevgidir" deyirdi. Bu qayə onun poema və dram əsərləri ilə yanaşı, təsirli fəlsəfi lirik şeirlərində də öz əksini tapmışdır. Sənətkarın "Qız məktəbində", "Çoban türküsü", "İlk bahar" kimi şeirləri nikbinliyi, xeyirxahlığı, insana məhəbbət ruhu, yüksək sənətkarlığı ilə seçilir.

Azərbaycan ədəbiyatında mənzum faciənin ilk nümunəsini Hüseyin Cavid yaratmışdır. "Ana" əsəri, "Şeyx Sənan" faciəsi böyük müvəffəqiyət qazanmış, onu dramaturq kimi şöhrətləndirmiştir. O, "Maral", "Şeyx Sənan", "İblis", "Uçurum", "Şeyda", "Afət", "Telli saz", "Peyğəmber", "Topal Teymur", "Səyavuş". "Xəyyam" kimi mənzum və mənsur faciələr, "Azər" poemasını yazmışdır. Tarixi mövzuda yazdığı faciələrdə H.Cavid Şərq tarixində baş vermiş hadisələrə, tarixi şəxsiyyətlərə müraciət edir, cəsarətlə, uzaqgörənliliklə türkçülük ideyalarını ön plana çəkir, milli və ümumbəşəri mənəvi dəyərləri təbliğ edir. H.Cavidin romantizm üslubunda yazdığı mənzum faciələri Azərbaycan səhnəsində böyük müvəffəqiyət qazanmışdır. "Şeyx Sənan", "İblis" faciələri H.Cavidin şah əsərləridir. Şair bu əsərləri ilə yaradıcılığının ən yüksək zirvəsinə qalxmışdır.

"Ana" dramında ədib insanın xisletindəki mənfi ehtiraslara, şərə qarşı duran qüvvə kimi mərhəmətli, şəfqətli Ana obrazını qoyur. Şair inanır ki, bəşəriyyət şər qüvvələrən kin, nifratın gücü ilə deyil, mərhəmətlə, insansevərliklə xilas ola bilər. Ana müəllifin həyatda xeyirin, insanpərvərliyin qələbəsinə inamını əks etdirən romantik bir obradır. Yegənə oğlunun ölümü də qəlbə nurla, məhəbbətlə vuran ananı qəddarlaşdırır, öz pak amalından döndərə bilmir. Dramaturq bu romantik obraz vasitəsilə yer üzündə qan izini ağılla, insana məhəbbətlə, həyatın müqəddəsliyinə inamlı kəsməyin mümkün olduğunu əks etdirir.

Məşhur "İblis" faciəsi də sənətkarın humanist ideallarını əks etdirən dəyərləri sənət nümunəsidir. Birinci cahan müharibəsinin törətdiyi faciələrin təsiri ilə yazılmış bu əsərdə simvolik İblis obrazı yaradılmışdır. İblis obrazı dünya ədəbiyyatı üçün yeni deyildir. Lakin Azərbaycan ədəbiyyatı üçün yeni olan bu mövzunu H.Cavid böyük sənətkarlıqla qələmə alaraq ənənəvi mövzuya yeni çalarlar, cizgilər gətirir, 20-ci əsrin İblisinin müdhiş obrazını yaratmışdır. Bu İblis dünyaya o vaxtadək görünməmiş müharibələr, kütləvi qırğınlar gətirən, zülm üzərində qurulmuş hakimiyyətin rəmziidir.

Ösərdə İblis insanın daxilindəki, təbiətindəki mənfi ehtiraslar bəşəriyyəti məhv edə biləcək şər qüvvə kimi təqdim edilir. Sənətkarın fikrincə, həyatdakı şər, bəd əməllərin səbəbkəri insanın öz içində yaşıyan, onun boğa bilmədiyi alçaq nəfs, tamahdır. İnsanlığın, xeyirxahlığın, mədəniyyətin düşməni olan İblis ayaq basdığı hər yerdə ölüm, fəlakət gətirir, işıqlı arzuları, saf niyyətləri puç edir. İnsanın cinayətə, qan tökməyə, yalana, hiyləyə uyması, söhrətpərəstliyə, haram var-dövlətə can atması əfsanəvi İblisin deyil, çirkin ehtirasların quluna çevrilən insanların öz günahıdır. Təsadüfi deyil ki, şair əsərin sonunda "İblis kimdir?" "Xain olan insan kimdir?" deyil, "İblis nədir!?", "Xain olan insan nədir?" suallarını verərkən, diqqəti simvolik obrazə deyil, məhz insanın şər xisletinə, onu "qəhr edən, "məhv edən" bələlərə yönəldir.

İblisin monoloqundan göründüyü kimi, bu faciədə müəllifin niyyəti bəşəriyyətə faciələr gətirən müharibə quzğunlarını ifşa etməklə yanaşı, dünyadaki bütün şər işlərin, xayanətlərin, rəzaqlətlərin, ədalətsizliklərin mənbəyinin insanların şərə uymasında, altun və rəyasət düşkünlüyündə, öz ehtiraslarının quluna çevriləməsində olduğunu açıb göstərməkdir.

Görkəmli sənətkarın yaradıcılığının, "Ana" mənzum dramı və "İblis" faciəsinin məktəb təhlili zamanı sənətkarın qaldırıldığı ümumbaşəri problemlər müasir dövrlə əlaqələndirilməli, ədəbiyyatşunaslığımızın son nailiyyətləri və gənc nəslin mənəvi-estetik təbiyəsi, onlara fəal həyat mövqeyi aşilanması vəzifələri əsas götürülməlidir.

Hər iki əsər haqqında müxtəlif fikirlər ədəbiyyat dərslərində geniş müzakirə olunur. Müəllimin istiqamətləndirici sualları əsasında ilkin nəticənin çıxarılması, ümumiləşdirmənin aparılmasına vaxt ayrılır. Ədibin həyat yolu, şəxsiyyəti, lirik və epik poeziyasında, mənzum dramaturgiyasında milli və ümumbəşəri mənəvi dəyərlərin yüksək sənətkarlıqla canlandırıldığı barədə ümumi qənaət yaradılır.

ƏDƏBİYYAT:

1. Babaxanlı G. Azərbaycan ədəbi fikri və Hüseyin Cavid. Bakı: Çəlioğlu, 2010.
2. Cavid H. Əsərləri. 5 cilddə. Bakı: Lider, 2005.
3. Həbibbəyli İ., Əliyev S., Həsənov B., Mustafayeva A. Ədəbiyyat. XI sinif üçün dərslik. Bakı: Bakınəş, 2018.208 s.
4. Həsənov B., Əliyev S., Mustafayeva A. Ədəbiyyat. XI sinif. Müəllim üçün metodik vəsait. Bakı: Bakınəş, 2018.208 s.

SUMMARY

Studies of the life and work of G. Javid in the literature classes in the 11th grade

The article explores the possibilities of studying the life and creative path of the prominent Azerbaijani playwright and poet G. Javid. It is noted that the application of a new approach to the study of Javid's creative heritage at literature classes contributes to the moral and aesthetic education of students, the profound assimilation of program materials.

Discussion of topical problems of humanism, peace and war, human rights raised in the author's works promotes the development of the worldview of students of their activity and independence.